

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitalarının İnkışafına Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

At muraddır. İnsanın ən sədəqətli dostudur. Vaxtılı bəylərin, paşaların bir-birinə verdikləri ən ali hədiyyələrdən biri də at idı. "Bəy verən at" in dişinə baxmazlar misalı da məhz o dövrlərdən günümüze gəlib çatıb. Ölkəmiz dünəyaya öz atları ilə səs salırdı. Qarabağ, Quba, Bakı və Qazax atları öz gözəlliyi ilə seçilirdi. Deyilənə görə, Makedoniyalı İsgəndər, İran hökməndəri Dara kimi sərkərdələr öz süvarı qoşunlarını məşhur Qarabağ atlarının hesabına gücləndirirmiş.

Hətta faktlar sübut edir ki, dünyada geniş yayılmış əreb və ingilis cins atlarının formallaşmasında Azərbaycan atlarının müəyyən rolü olub. "Qılinc at" deyə çağırılan Qarabağ atları, məşhur "Dilboz" atları və Ağstafa cinsli atlar ölkəmizə daha çox şöhrət gətiriblər. Koroğlunun Qıratı, Şirinin "Gülgün" atı, Qaçaq Nəbinin Bozatı azadlıq, haqq-ədalət uğrunda vuruşan Azərbaycan xalqının ata olan sevgisinin rəmziidir.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi bu gözəllik, məşhurluq, güclülük keçmişdə qalib. Hazırda Azərbaycan atı bu xüsusiyyətləri ilə deyil, etinin xaricə ixracı ilə gündəmə gəlib. Bəs at etinin ixracı bize ne qazandıracaq? Azərbaycanda kifayət qədər at varmı ki, onu xaricə ixrac edək?

"ÖLKƏDƏ AT ƏTİ SATILMAYACAQ"

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat sözçüsü Yolcu Xanveli qəzetiimizə açıqlamasında bildirdi ki, 2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixrac edilməsi nəzərdə tutulub. Həmsöhbətimizin sözlərinə görə, bu məqsədə bir neçə regiona, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır: "İlk növbədə bir sıra regionlarda, o cümlədən Gəncədə at kəsimi məntəqəsinin tikilmesi nəzərdə tutulur. At kəsimi sexləri soyuducu anbar və refrigeneratorlərlə təchiz edilməli, baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir. At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nezərdə ayrıca qəsilmesi, soyulması və etin tədarük olunması və soyuducu kameralara yığılaraq, Moldovaya göndərilməsi nəzərdə tutulur".

Xidmətdən o da bildirilib ki, at kəsimi sex-

Koroğlunun Qıratı, Qaçaq Nəbinin Bozatı...

Keçmişdə ən ali hədiyyə - bu gün ixrac məhsulu kimi



lərində atlar baytar həkiminin nezərəti altında kəsilecek, baytarlıq-sanitariya ekspertizasından keçirilecek və yalnız bundan sonra Moldovaya ixrac olunacaq: "Məntəqə tikildikdən sonra heyvanlar qəbul olunacaq, müayinə edildikdən sonra kəsiminə icazə veriləcək. Xüsusile qeyd edirəm ki, atlar yalnız və yalnız Moldova respublikasına ixrac olunacaq. Yəni ölkə daxilində at əti satılmayacaq. Bunların hamısı dövlət baytarlıq xidmətinin eməkdaşlarının nəzərəti altında həyata keçiriləcək".

Müsahibimizin vurguladı ki, eger Azərbaycanda kifayət qədər at olmasayıd, bu müqavilə imzalanmazdı: "Əgər xarici ölkə arasında, vəsait qoyubsa, deməli ölkəmizdə buna imkan var".

"QARABAĞ ATLARI YETİŞDİRİLMƏLİDİR"

Əməkdar kənd təsərrüfatı işçisi, ekspert Çingiz Fərəcov deyir ki, ölkədə ixrac edilmək üçün kifayət qədər at var. Ekspert bizi məsələ səhbetində bildirdi ki, son illər Azərbaycanda atların cins tərkibi pisləşib: "Hazırda respublikamızda 76 min başdan çox at var. Onun 28-30 mini Qarabağ, təxminən 22-25 min başı isə dilbaz atlarıdır. Yerde qalanı Şirvan atlarıdır və Nehrəm cinsinə aiddir.

Azərbaycanda kifayət qədər at var. Vaxtılı ata böyük tələbat var idi. Çünkü traktor, maşınlar yox idi, kənd təsərrüfatı işləri atların vasitəsilə görüldür, atlardan canlı qoşqu kimi istifadə edilirdi. İndi isə minik maşınlarının sayı həddən artıqdır. Qarabağ atı dağ və dağətəyi at cinsləridir. Bunlardan əsasən minik və qoşqu kimi istifadə olunurdu. Lakin son vaxtlar Qarabağ atlarından həm də cidirdə, yarışlarda istifadə olunur. Dilbaz atına bizdə Qazax atı da deyilir. Qazaxda dilbazlılar neslinin sülaləsinin yetişdirdiyi at cinsidir. Bu atlar minik at kimi çox kiçik boylu atlardır. Ona görə beynəlxalq yarışlarda bu atlar istifadə olunmurlar. Onların sürətə qəçməq imkanı yoxdur. Çünkü beynəlxalq yarışlarda əsasən temiz qanlı minik atından, türkmen at cinsindən, Axaltəke at cinslərindən istifadə olunur. Bunu neticəsidir ki, bizdə son illər ata ehtiyac azalıb. Əsas atçılıq turizmə və idman atçılıq növünə yönəldilib. Ölkədə atların cins tərkibi çox pisləşib. Təmiz cinsə menşub olan Qarabağ atlarının sayı çox azdır. Qarabağ atını yetişdirmək üçün onlara ərab atlarının qanı qatılmalıdır. Ərab cinsindən olan atlar, ayıqlar təsərrüfatlara verilməlidir, onlar Qarabağ atları ilə kütləvi şəkildə cütlendirilməlidir. Bir sözü, Qarabağ atının keyfiyyətləri bərpa olunmalıdır".

"YARARSIZ ATLARIN IXRACI VACİBDİR"

Ixrac məsələsinə gəldikdə isə müsahibim vurguladı ki, istifadəyə yararsız olan atlar ixrac edilməlidir: "Atlar təsərrüfatlarda 10-15 il saxlanılıb. Sonra onlar qocalırlar və onlardan istifadə etmək olmur. Məlum olduğu kimi at eti de Azərbaycanda yeyilmir. Lakin elə ölkələr var ki, at etindən istifadə edirlər. Xüsusi lə orta Asiya ölkələrində - Özbəkistan, Qazaxıstan, Qırğızistanda at eti yeyilir, kolbasa istehsal edirlər. Ona görə də bu atlar mütləq Azərbaycandan ixrac olunmalıdır. Uzun illər Özbəkistandan, Qırğızistandan, Qazaxıstan dan gelib bir atı 200-300 manata alıb aparıblar. Lakin son üç ildə Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi atların Azərbaycandan çıxarılmasına imkan vermədi. Qocalmış, diş tökülmüş, təsərrüfata və miniye yaramayan atların ölkəməz və kendiliyə heç bir xeyri yoxdur. Tek xeyri odur ki, 200-300 manata satıb öz ehtiyaclarına sərf edirlər. Yalnız cins və damazlıq madyanları və damazlıq ayıqları respublikadan çıxarmaq qadağandır və bu, qanunla məhdudlaşdırılır. Amma qocalan, yararsız atların ixracı vacibdir. Əgər ölkə bunan xeyri götürəcəksə, bunun qarşısını almaq olmaz".

"BAHA BAŞA GƏLƏCƏK"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə yararsız atların kəsiminin, daşınmasının baha başa geldiğini deyir: "Ölkədə bütün atlar kəsilib Moldovaya göndərməyəcək. Məsələn, müşahidə aparacaqlar ki, hansısa bir rayonda at ölümçül vəziyyətdədir. Həmin at kəsilecek və ixrac olunacaq. Təxmini hesablayanda her rayonda 3 gündən bir at çıxdaş ola bilər. Bu, bahalı bir fealiyyətdir".

Vahid Məhərrəmovun sözlerinə görə, at etindən Azərbaycanda çox gelir görmək mümkün deyil: "Azərbaycanda 70 min baş at var, bundan böyük gelir görməyə ümidi etmək olmaz. Bundan əlavə, at eti istehsal üçün normal şərait olmalıdır. Məsələn, etliyə verilməli bir neçə at varsa, onları maşına yığıb daşınmaq daha ucuz başa gələr, nəinki bir at emal müəssisəsinə aparmaq. Atın eti havayı olsa belə, onun daşınması, emalı, ixracı pul aparacaq".